

"İndi papağımızı dik qoyub gəzə bilirik..."



60 ilin papaqçısı Saleh İbrahimov öz emalatxanasında həm də mənəvi dəyərləri yaşıdır



Bakinın şimal-qərbində, Abşeron yarımadasının mərkəzində yerləşən Balaxanı kəndi ən qədim yaşayış məskənlərindən biridir. XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı böyük İpək yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib idi. Əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrinən biri olub.

Şimal səmtindəki qədim qəbiristanlıq kəndi iki hissəyə bölür. Balaxanının şimal hissəsi "Rzaqulu kəndi", cənub hissəsi isə əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır. Yaşayış məntəqəsi özünəməxsus memarlığı - zövqlü tikililəri, dar küçələri və ənənəvi həyətyani sahələri ilə seçilir. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi quruluşunu qoruyub saxlayır. Balaxanıda Şirvanşahlar və Səfəvilər dövründə aid maraqlı tarixi abidələr mövcuddur. Kənddə aparılan abadlıq-quruculuq işlərindən sonra Balaxanı simasını dəyişərək daha da gözəlləşib...

Müasir Balaxanı canlı muzeyə bənzəyir

Balaxanıya gəlmişimiz də səbəbsiz deyildi. Sorağını almış-diq ki, tarixin min illərindən yol alıb bu günümüzə qədər gelib çıxan qədim papaqcılıq sənətini yaşadanlardan biri, qocaman usta Saleh İbrahimov indi Balaxanıda fəaliyyət göstərir. Məqsədimiz öz sənəti ile tarixi keçmişimizi bu günümüze calayan Saleh usta ilə görüşüb reportaj hazırlamaq idim...

...Qəsəbənin mərkəzində da yanmış taksi sürücüsünün yaxınlaşmış papaq ustanının ünvanını soruşuruq.

Əli ilə qarşidakı yolu göstərib:

- Bu yol səni düz Saleh ustanın sexinə aparacaq. Məscidin yanındadır, - deyir.

Yolu tutub gedirik... Qəmbər daşı döşənmiş küçələr, hasarlar, darvazaların və pəncərələrin öünüə qoyulmuş müxtəlif gül, çiçək dibçəkləri, dekorativ bitkilər adamı heyran edir... Evlər də ki, bir-birini tamamlayan rənglərlə səliqəli şəkildə boyanıb. Bura gələn hər kəs sehirli bir dünyaya düşdüyüünü zənn edər. Hər addimdə qədim sənət növlərini yaşadan kiçik yaradıcılıq sexlərlə rastlaşsanız, heç də təəccübənməyin. Buranı Azərbaycanın tarixi adət-ənənələrini yaşadan canlı muzey də hesab etmək olar.

Bura Balaxanıdır...

Diriyən papağımız, öləndə başdaşımız...

Qarşında "Papaqcı" yazılış lövhə diqqətimizi cəlb edir. Dükəna keçirik. Məhəllə ağsaqqalları dükanda əsl çay dəstgahı qurmuşdular...

Usta Salehi soruşur. İçəridəkilər "məştəri" yox, jurnalist olduğumuzu biləndə sanki ürəklərini boşaltmağa fürsət axtarırlar. Dilləri açılır, nə açılır... Xalqımızın söz süzgəcindən, mənəvi xəzinəsindən şüzlüb gələn sözləri mirvari kimi ardarda düzürlər: Qoy cavanlarımız bilsinlər ki, "Papaq isti-soyuq üçün deyil, namus məsələsidir". Başqa birisi isə xalq arasında işlədilən məşhur deyimi xatırladır: "Kişi papağı ilə tanınar"...

Digəri isə əlindeki qəlyana dərindən bir "qullab" vurub sözə başlayır: "Bayaqdan el-obada batman papaq kişilər çox olardı.

Başında papağı olmayanı elçiliyə aparmazdır. Xeyir, şor kəsməyə çağrmazdır. Kəndlərdə qurdağızlı, qurdboğan köpək itlər bəsleyərdilər. Batman papaqları, Avropadan gələn kepkalar, "Qurdboğan" itləri "çibuşlar" əvəzlədikcə çox şey dəyişdi...

Nəhayət, masanın baş tərəfində bizə "yer edən" Saleh usta dillənir:

- Papağı yaraşq üçün gəzdirməyən, namusu, şərəfi bilən mötəbər kişilər elə-bələ deməyiblər: "Baş qurbanın papağı". Kişinin başının papağı, atı, arvadı onun namusu hesab olunurdu. Əsl kişi başını verərdi, amma papağını verməzdi...

Dükənin küncündə, tikiş maşının arxasında sakit-sakit oturub işi ilə məşğul olan gənc oğlan üzünü bizə tutub sözlərini şeirlə ifadə edir:

*Baş qurbanın papağı,
Papaq başdan ucadır.
Diriyən papağımız,
Öləndə başdaşımız.*

Saleh usta üzünü gəncə tutub, "maşallah", "maşallah" deyib onu bizə təqdim edir:

- Oğlum Rəhimdir. Birlikdə işləyirik. Allaha şükür, ardi da gəlir. Nəvəm də olub, adı Orxandır. Hələ balacadır, səkkiz aylıqdır. Ona da bu sənəti öyrədəcəyik. Qoy bizdən sonra sənəti o yaşıtsın... Mən daha qocalmışam, 75 yaşım var. Nə az, nə çox - düz 60 ildir papaqcılıqla məşğulam. Atamız neftçi olub. Rəhmətlək qardaşım Əsgər Sabunçu da məşhur papaqcı idir. Azərbaycanın hər yerindən papaq tikdirmək üçün yanına adamlar gələrədi. Çox güzel sənətkar idir, məşterini razı salmağı yaxşı bilirdi.

Heç görmədim ki, ondan bir nəfər də narazı qalsın. Məni də bu sənətə o, yeniyetməyəkən getirib. Bu sənətdə səbir, hövsələ, həssaslıqdan başqa məşterilərle dil tapmaq da əsas şərtidir.

İndi papaq qoyanların sayının azaldığı, insanların daha çox müasir baş geyimlərinə üstünlük verdiyi barədə söz açırıq...

Amerikadan da məştərilərimiz olur

- Hər adam klassik musiqiyə, müğəmata qulaq asmadığı kimi, hər kişi də başına qədimi papaq qoymur. Papaqlarla insanların xarakterini də müyyənləşdirmək olur. Dünyanın elə bir yeri

yoxdur ki, gəlib bizdən papaq almasın. Hətta Amerikadan gəlib papaq alan da olub. Özü də təkcə azərbaycanlı yox ha... Hər milətdən...

Papaq alan məştərilərin yaşı, ən çox hansı peşədən olundularını, məşhurlardan kimlərin bu dükana gəldiyini soruşturduqda deyir:

- Əvvəllər tanınmış şairlər, yazardalar, sənət adamları daha çox "Buxara" papaqları alardılar. İndi də o papaqların məştəriləri az deyil. Vətən mühərribəsindən sonra bu papaqları sıfariş edənlərin sayı çoxalıb. Əsas məştərilər də yüksək rütbəli hərbiçilər, generallardır. Gənclərimiz əsasən "Bakı papaqları" alırlar. Onlara "Qədəş papağı", "Aerodrom"da deyilir...

Söhbətə Rəhim qoşular:

- 2020-ci il sentyabrın 23-ü atamın ad günü idir. Həmin gün dövlətimizin başçısı burada Balaxanıda abadlıq işləri ilə tanış olurdu. Cənab Prezident bizim "sex"ə də baş çəkdi. Bu qədim sənəti yaşatmağı bizə tövsiyə etdi. Keçən il avqustun 26-da Laçın Şəhəri Günündə tikdiyimiz 60 papağı nümayiş üçün Laçına aparmışdilar...

Məştərilərimizdən biri Leyla Əliyevadır. İlk dəfə qadınlar üçün olan "Qədəş papağı"ndan hədiyyəlik 5 ədəd aldı. Deyəsən xoşuna gəlmışdı. İkinci dəfə yənə hədiyyəlik 20 ədəd götürdü.

"Atatürk", "Stalinka", "De Qoll"...

Divardakı rəflərdə, asılqanda müxtəlif növ papaqlar var idi. Saleh usta onları göstərib izah edir:

- Milli papaq, Hacı papağı, Yarma papaq, Buxara papaq, Süleymani papaq. Çerkəzi papaq. Hacı papağının iki cür tikirik: birenin konarlarında xətt olur, o birlərində isə yox. Xəttə olan papağı əsasən yaşıllar, ağsaqqallar, xətsiz oları cavanlar qoyur başlarına. Hacı papağının əsasən ruhaniyələr, mömin adamlar xoşlayır.

Bu papaqlara "pilotka" deyənlər də var. Onu sovet dönməmində məşhurlardan Kosığın qoyduğu üçün köhnə kişilər bəzən "Kosığın papağı" da deyirlər. Gürçü papağının arxası hündür, qabağı yasti olur.

Ayrı-ayrı məşhur adamların adı ilə tanınan papaqlar var. Məsələn, "Atatürk" papağı, "Stalin-

ka", "De Qoll" papağı. "Buxara" papağını ən çox aşıqlar və rəqəqəslər sıfariş verirlər. Həmin papaqlar hündürlüyü ilə seçilirlər. Bu papaqları 15-16, bəzən 18 santimetr hündürlükde istəyənlər də olur.

Onu da deyim ki, ölçüsündən, materialdan asılı olaraq qiymətlər də dəyişir. Elə papaq olur ki, qiyməti 500 manata qədər yüksəlir. Son illər məştərilərimizin çoxu əsasən yun və pambıq parçadan hazırlanın "Bakı papağı" deyilən papaqlar alırlar. Ortasının səkkizguşeli tikilməsini sıfariş verirlər.

"Buxara" kişiyə əzəmət verir

Rəhim deyir ki, xammal tapmaq indi çox çətin olub. Elə olur ki, qış aylarında hətta sıfırınlı yerinə yetirə bilmirik. Xüsusiələ bizim "xaral" kimi tanıdığımız, papağın içində qoyulan xüsusi parçaları çətinliklə taparıq. Həmin parçalar əsasən Türkiyədə istehsal olunduğu üçün əlçatmaz olur.

Masanın üstündə gümüşü, qara, şabalıdı, tünd şabalıdı rəngdə qaragül quzu dəriləri var idi. Rəhim deyir ki, hazırlanan qədimi papaqlar Buxaradan, Əfqanistandan və Türkmenistandan getirilən dərilərdən tikilir. El arasında "Buxara" papağı kimi tanınan papaqların dəriləri əsasən Özbəkistanın Buxara vilayətindən getirildiyi üçün onu elə beləcə "Buxara" papağı adlandırırlar.

Saleh kişi deyir ki, "Buxara" papağı kişiyyə əzəmət və yaraşq bəxş edir. Buna "Bəy papağı" da deyirler. Bahalı olduğu üçün keçmişdə bu papağı imkanlı adamlar, xüsusiələ bəylər başlarına qoyarmışlar.

Saleh kişi əvvəllər Sabunçu qəsəbəsində fəaliyyət göstərmiş, Balaxanı qəsəbəsində aparılan yenidənqurma işlərindən sonra bura köçübələr. İndi işləri xeyli asanlaşış, icarə pulu, vergi vermirlər. Bu bina Bakı Abadlıq Mərkəzinin balansındadır, onlar da həmin mərkəzin işçiləridirlər. Satılan məhsulsə uyğun olaraq məvacib alırlar.

**Həssas dəridən olan
papaqlar xüsusi olaraq
qorunmalıdır**

Saleh kişi deyir ki, tikdiyə papaqların materialları çox həssas olduğu üçün gərək xüsusi olaraq qorunsun. Bunun üçün çit torbanın içində naftalin, yovşan və ya tütün atıb, papağı onun içində qoyub, sonra ağzını möhkəm bağlayıb asmaq lazımdır. Onda papaq korlanmaz və xarab olmaz. İstifadə edilməyən papağı mütləq asmaq lazımdır. Dəri papaq qara-yağışa düşəndə onu qətiyyən soğanın yanına qoyub qurutmaq olmaz. Yaxşı olar ki, bir-iki dəfə onun suyunu çırpıb özünün qurumğını gözləyəsən.

Saleh usta gonçlorin bu sənətə gəlməməsindən gileyləndi: "Gənclərimizdən papaqcı olmaq istəyənə yoxdur. Halbuki bu sənət "çörəkli" sənətdir. İndiyədək bir neçə nəfərə bu sənəti öyrətmışəm, ancaq heç biri qalib işləmir, başqa peşənin dalınca gedir. Respublika üzrə papaqcıları indi barmaqla saymaq olar..."

Saleh İbrahimov köksötürüb, əlavə edir: "Əşı, neynək, buna da şükür. Əsas odur ki, Vətən mühərribəsindəki qələbədən sonra indi papağımızı dik qoyub gəzə bilirik..."

*Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"*